

09331

ÇİNGİZ QARAŞARLI

ARALIQ DƏNİZİ HÖVZƏSİNİN
ERKƏN SAKİNLƏRİ –

Türklər

Azərbaycan Respublikası Prezidentinin
«Elm və Təhsil»
Fələr İdarəti
BAKİ – 2009
PREZİDENT KİTABXANASI

6492

Elmi redaktoru:
Q. S. KAZIMOV
filologiya elmləri doktoru, professor

Rəyçilər:
F.Y.VEYSƏLLİ
filologiya elmləri doktoru, professor

R.Ə.RÜSTƏMOV
filologiya elmləri doktoru, professor

Qaraşarlı Ç.M. Aralıq dənizi hövzəsinin erkən sakinləri-Türklər
Bakı, «Elm və Təhsil», 2009, – 280 səh.

Dörd fəsildən ibarət olan bu kitabda yeni eradan əvvəlki minilliklərdə Aralıq dənizi hövzəsində danışılmış pelasq, trak, troyan və etrusk dillərinin prototürk mənşəli olduqları onların onomastikası və yazılı abidələri əsasında sübuta yetirilir. Həmin regionda mövcud olmuş qədim sivilizasiyanın türk köklerinin üzə çıxarılması sayəsində türk mədəniyyətinin tarixə qovuşmuş qədim bir qolu-Avropa türkləri haqqında dolğun təsəvvür formalasılır.

Q 4602000000 *Qrifli nəşr*
N - 098 - 2009

© «Elm və Təhsil» nəşriyyatı, 2009

Bir neçə söz	4
I fəsil. Aralıq dənizi hövzəsinin erkən sakinləri və türklər	8
1.1. Nostratika və türklərin vətəni problemi	12
1.2. Əfsanələrin izi ilə.....	16
II fəsil. Pelasqiya: əski yunanlar pelasqlar idı.....	28
2.1. Pelasqların türk adları	32
2.2. Tiras, traklar və türklər.....	42
2.3. Qədim yunan dilində türkizmlər haradandır	66
III fəsil. Troyalılar: Egey sahilərində Turan.....	77
3.1. Troyalı sərkərdələrin türk adları	78
3.2. “Alb”lar Avropanın şimalında.....	89
3.3. Romanın troyalı çarları	98
IV fəsil. Etrusklar türk idilər	114
4.1. Etrusk dilinin tədqiqindən.....	115
4.2. Tarxon və Tirsən-etruskların boz qurdları ..	130
4.3. Etrusk dilinin qrammatik icmali	134
4.4. Etrusk yazıları danışmağa başlayır	160
Nəticə	243
İstifadə olunmuş ədəbiyyat	247
Summary	265
Резюме	271

Prezident Heydər Əliyev qədim Azərbaycan və skandinav mədəniyyətlərinin ümumi köklərə malik olduğunu söyləyən Norveç alimi Tur Heyerdala həmin əlaqələrin tədqiqinə vacib olduğunu söyləmişdi. Qədim skandinav mənbələrində həmin mədəniyyəti şimal ölkələrinə Aralıq dənizinin şərq sahilində mövcud olmuş Troyadan türklərin gətirdikləri aşırı qeyd edilir.

BİR NEÇƏ SÖZ

Aralıq dənizi hövzəsində latin, yunan və digər hind-Avropa dillərindən daha əvvəl formalaşan və regionun geniş ərazilərində istifadə edilən aborigen dillərin mənşəyi problemi Avropa dilçiliyində yüz illrlə araşdırma obyekti olsa da, indiyədək öz həllini tapmamışdır: Yunanistanda yunan dilindən əvvəlki pelasq və trak dilləri, Kiçik Asiyanın qərb hissəsində troyan dili və həmin dillər əsasında formalaşmış etrusk dilinin hansı dil ailəsinə mənsub olması dilçilərə məlum deyildir. Etruskların İtaliya ərazisində tərk etdiyi yazıların oxunmasına Qərb dilçilərinin həsr etdikləri 500 illik araşdırımlar, demək olar ki, nəticəsiz qalmışdır. Etruskoloqların gəldikləri yeganə düzgün fikir bundan ibarətdir ki, etrusk dili qeyri-hind-Avropa mənşəli bir dil olmuşdur. Eyni fikir Egey dənizinin qərb sahillərində danışılmış troyan dili haqqında da irəli sürürlür. Alimlərin qənaətinə görə, troyalıların dili də hind-Avropa mənşəli deyildi. Bu səbəbdən də nə troyalıların dilinə, nə də bu dilə qohum olan pelasq və trak dillərinə aid onomastik materialın yetərli interpretasiyası mümkün olmamışdır.

Problemin aktuallığı həm də onunla bağlıdır ki, e.ə. II minillikdən regionda yayılmağa başlamış qədim hind-Avropa dillərinin formalşmasında və inkişafında adları çəkilən aborigen dil-

lərin rolü olduqca böyük olmuşdur. Xüsusilə e.ə. I minillikdə latin və qədim yunan dillərinin meydana çıxmışında yerli dillərin iştiraki təsirli əhəmiyyət kəsb etmişdir. Lakin həmin dillərdə aborigen dillərin tərk etdikləri geniş substrat özünün yetərli linquistik izahını tapmamışdır. Bu substratin öyrənilməsi həm regionun aborigen dillərinin mənşəyini aydınlaşdırmaq, həm də latin, yunan və başqa Avropa dillərinin tarixi aspektdə tədqiqi baxımından çox önemlidir.

Bu gün latin və yunan dillərinə aid edilən yüzlərcə dil faktları əslində e.ə. I minillikdə assimilyasiyaya məruz qalan aborigen dillərdən alınmış leksik substrata aiddir. Hazırda müasir ingilis, fransız və digər Avropa dillərində latin və yunan mənşəli sayılan geniş bir leksik təbəqə tədqiqatçılar tərəfindən yad mənşəli hesab edilir və bu leksik təbəqənin hansı dillərdən alınması və mənşəyi bəlli deyildir.

Etrusk mətnlərinin oxunmasında, qədim yunan dilinə aid yad mənşəli substratin tədqiqində, pelasq, trak, troyan və digər aborigen dillərlə bağlı tədqiqatlarda Qərb dilçilərinin uğur qazana bilməmələri onların bu məsələyə avrosentrik yanaşma tərzləri ilə bağlıdır. Onlar regionun aborigen dillərini müqayisəli şəkildə öyrənməyə imkan verəcək qohum dilləri düzgün təyin etməmiş, etrusk mətnlərinin dilinə açar ola biləcək dili əsasən regionun hüdudlarında axtarmışlar. Müqayisəli araşdırımlar çərçivəsində regionun qədim hat, hurri, Lidiya, het, yunan və başqa dillərinin materialına üstünlük verilməsi [90; 91; 100; 109; 151; 207] tədqiq edilən aborigen dillərə məxsus ayrı-ayrı elementlərin mənşəyinə aydınlıq gətirsə də, bu dillərin əsil mahiyyətini aça bilməmişdir və aça da bilməzdi. Cünki adları çəkilən dillər ilə tədqiq olunan etrusk-troyan mənşəli dillər genetik baxımdan qohum deyildilər və onlar arasındaki ümumi dil təbəqəsi, sadəcə olaraq, areal əlaqələrin nəticəsində meydana çıxmışdı.

Bundan başqa, etrusk dilində Qafqaz mənşəli dil elementləri aşkar etmiş Qərb dilçiləri [152; 207] bu dilin yazılarını həmin dillərin materialı əsasında oxumağa nail olmamışlar və oxuya da bilməzdilər, cünki etrusk dili mahiyyətcə Qafqaz mənşəli

deyildi. Məhz bu səbəbdən də bəzi dilçilər nəticədə etrusk dilinin başqa dillərdən təcrid olunmuş naməlum mənşəli bir dil olması qərarına gəlmişlər.

Bir sıra hallarda dilçilər aborigen dillərin mənşəyinin təyin olunmasında tam ziddiyətli mövqə tutmuşlar. Belə ki həm antik mənbələrin məlumatlarına, həm də dil faktlarına əsasən qohum olmuş etrusk və pelasq dilləri ayrı-ayrı Qərb dilçiləri tərəfindən fərqli dil ailələrinə aid edilmişlər. Etrusk dili qeyri-hind-Avropa mənşəli dil sayıldığı halda, pelasq dili hind-Avropa mənşəli hesab edilmiş [90; 91; 141], lakin Lemnos adasında aşkar olunmuş pelasq yazılarının dili ilə etrusk mətnlərinin dili arasındaki kəskin yaxınlıq [125] nəzərdən qəçirilmişdir.

Problemin müqayisəli şəkildə araştırılması məsələsində Qərb dilçilərinin nümayiş etdirdikləri avrosentrik yanaşma tərzi, yəni regionun erkən dillərinin mənşəyinə aid açarın məhz həmin regionda danışılmış qədim hind-Avropa və başqa dillərdə axtarılması həm aborigen mənşəli onomastikanın, həm də etrusk yazılarının tədqiqində əks olunur. Həmin dil materialının genetik baxımdan qohum olmayan dillər əsasında araştırılması lazımi nəticə vermədiyindən, dilçilər onomastikanın prinsipləri ilə ziddiyət təşkil edən qeyri-elmi tədqiqat üsullarından istifadə etmiş və nəticədə regionun erkən dillərinin mənşəyi haqqında yanlış nəticəyə gəlmişlər: Məsələn, qədim Yunanistanın ərazisində aid *Selenqa* çay adını Qərb tədqiqatçıları qeyri-hidronimik terminologiya – yerli *Selene* və *Qa* teonimləri ilə bağlamışlar [151, 29]. Lakin çay adının yalnız zahiri oxşarlıqla görə teonimlə (tanrı adı ilə) əlaqələndirilməsi düzgün tədqiqat üsulu deyildir və problemin həllinə xidmət etmir. Halbuki Qərb dilçilərinin müqayisəli araşdırmlardan təcrid etdikləri türk dillərinin materialı əsasında *Selenqa* çay adının hidronimik baxımdan izahı mümkündür. Qədim Yunanistanda mövcud olmuş, həm də hazırda Sibirdə mövcud olan *Selenqa* çay adının əsasını türk dillərindəki *sələng*, *selen* («səs», «ugultu») hidronimik termini [247, 479] təşkil edir.

Regionun aborigen dillərinin tədqiqindən təcrid olunmuş «Asiya mənşəli» türk dillərinin müqayisəyə geniş cəlb olunması Qərb tədqiqatçılarının digər etimologiyalarının da elmi əsasa söykənmədiyini üzə çıxarır. Bunu aborigen mənşəli antroponimlərin yozumunda da müşahidə edirik. Məsələn, troyalılara aid *Dardan* şəxs adı dilçilər tərəfindən alban dilindəki qeyri-antroponimik *dardhe* («armud») sözü ilə bağlılığı halda [91, 19], qırğız dilindəki *Darday* şəxs adı və onun əsasını təşkil edən antroponimik termin *darday* («iri bədənli», «sağlam», «özünü böyük sanan») diqqəti cəlb etməmişdir. Məlumdur ki, insanın fiziqi və mənəvi əlamətləri ilə bağlı olan apelyativlər antroponimlərin yaranmasında üstünlük təşkil edir və regionun pelasq-troyan mənşəli erkən dillərinə aid antroponimlərin interpretasiyasında məhz bu onomastik prinsipə üstünlük verilmişdir.

Yalnız İtaliyada e.ə. I minillikdə danışılmış etrusk dilinə aid ayrı-ayrı türkizmlər bir sıra Qərb tədqiqatçılarının diqqətindən yayınmamış, lakin onlar həmin dil faktlarını genetik qohumluq əlaməti kimi deyil, areal əlaqələrin nəticəsi kimi qiymətləndirməyə çalışmışlar. Bunun səbəbi isə Qərb dilçilərinin Mərkəzi Asiya mənşəli saydıqları türk dillərini Avropanın keçmişinə yad hesab etmələri olmuşdur.

Lakin türk dillərini Ön Asiya mənşəli digər dil ailələrinin ayırmaz tərkib hissəsi kimi qəbul edən nostratik dilçilik nəzəriyəsi bu dilləri Aralıq dənizi hövzəsində danışılmış erkən dillərin müqayisəli tədqiqinə sistemli şəkildə cəlb edilməsi üçün nəzəri baza sayıla bilər. Avropanın erkən tarixinin türklərlə sıx bağlılığı dil faktları ilə yanaşı, həm də qədim genealoji əfsanələrdə aydın əks olunmuşdur.

I FƏSİL. ARALIQ DƏNİZİ HÖVZƏSİNİN ERKƏN SAKİNLƏRİ VƏ TÜRKLƏR?

Avrasiyadan digər güşələrində olduğu kimi, Aralıq dənizi hövzəsində də müxtəlif çağlarda müxtəlif dilli xalqlar məskunlaşmış, müxtəlif mənşəli dillər bir-birini əvəz etmişdir. Regionun indiki hind-Avropa mənşəli dilləri bir zamanlar burada danışılmış, lakin mənşəyi elmə məlum olmayan pelasq-troyan kökənlə dilləri sixşdıraraq istifadədən çıxarmışdır. Hind-Avropa dillərinin bu regiona, bütövlükdə Avropa qıtəsinə kənardan gətirildiyi Qərb dilçilərinə bəllidir və onlar hindavropalıların əcdadlarının Avropaya qədim çağlarda Ön Asiyadan gəldiklərini müəyyən etmişlər.

Hind-Avropa xalqlarının ilkin vətənin müəyyən olunması uzun zaman tədqiqatçıların diqqət mərkəzində olmuş, bu problemin həllində «dil arxeologiyasının» roluna xüsusi önəm verilmişdir. Həmin metod görə, german, roman, yunan, kelt, slavyan, İran və başqa dillərdə bir sıra heyvan adlarının (fil, dəvə və s.) eyni kökdən olmaması onu göstərir ki, hindavropalıların ümumi əcdadının ilkin vətəni cənub ölkələri ola bilməz. Lakin hind-Avropa dillərinin çoxunda ev heyvanları adlarının eyni kökdən olması məlumdur. Məsələn, qoyun bildirən ad bu dillərdə eyni mənşəlidir: latin. *ovis*, sanskrit. *avis*, litva. *avis*, yunan. *oīs*, rus. *овца*, qədim ingilis. *ewe* və s.

Bu, hindavropasünlərlə belə bir nəticəyə gəlməyə əsas verir ki, hind-Avropa xalqlarının ümumi əcdadı bu heyvanların bəşləndiyi ərazilərdən birində yaşamışdır [118, 31].

Lakin hindavropalıların hamısı üçün ümumi olan heyvan və bitki adları çox geniş coğrafi ərazilərə aid olduğundan, həmin xalqların ilkin vətənini konkretləşdirmək üçün başqa bir meyar axtarmaq ehtiyacı yaratmışdır. Bu halda dilçilər qədim hindavropalıların qonşu dillərdən aldiqları sözlərə müraciət etməklə, onların ilkin vətənini dəqiqləşdirə bilmışlər. Qədim sami dillərindən alınmış bir qrup sözün bütün hind-Avropa dillərində aş-

kar edilməsi onların ümumi əcdadının ilkin olaraq Ön Asiya ilə bitişik Kiçik Asiyada məskunlaşması ideyasını ortaya çıxarmışdır. Bu nəzəriyyə həm də ona görə inandırıcı hesab edilir ki, Ön Asiyadan qədim xalqlarına məxsus mixi yazıldan istifadə etmiş hind-Avropa mənşəli hetlər məhz Kiçik Asiyada məskunlaşmışdır [85].

Məsələn, hind-Avropa dillərinin hamısında eyni kökdən olan «ulduz» mənali sözün sami dillərində dan ulduzunu bildirən *İstar* (akkad), *aşoret* (qədim yəhudü), *ştrit* «Astarta» (Finikiya) sözündən olduğu aşkar olunur: het. *haster*, yunan *aster*, ingilis *star*, latin *stella* və s. [85, 846; 118, 33].

Sayca çox olan sami mənşəli alınmaların (hind-Avropa. *tauro* «vəhşi öküz» ~ sami *tawr* «öküz», h.A. **b** [h] *ars* “bugda” ~ s. *barr* “bugda”, h.A. *med* (hu) “bal”, “balı içki” ~ s. (akkad) *matku* “şirin” və s. [85, 872-874]) üzə çıxarılması hindavropalıların Ön Asiyadan miqrasiya etdikləri ilkin ərazinin qonşu Kiçik Asiya olduğuna əsas vermiş olur. Bunu Kiçik Asiyadan qədim dillərindən hind-Avropa kök dilinə alınmış sözlər də təsdiq edir: hat. (**ha**) *pars* ~ h.A. **p** [h] *ars* / **p** [h] *art* “bars” və s. [85, 882].

Hindavropalıların Kiçik Asiyadan Balkanlar yolu ilə Şərqi Avropaya miqrasiya etmələri və onların Dunay sahilərinə, Avropanın içərilərinə, eləcə də Şərqə -indiki İran və Hindistana yaxınlığı haqqında mülahizələr vardır [118, 93].

Dilçilərin fikrinə görə, Kiçik Asiya yolu ilə Şərqi Avropanı məskunlaşdırıran hind-Avropa tayfları Avropanın qərb hissəsini miladdan önce II minillikdən başlayaraq işgal etmişlər. Bu işğaldan önce Aralıq və Egey dənizləri regionu sakinlərinin konkret olaraq hansı dillərdə danışması tədqiqatçıların indiyədək həllini tapmadıqları vacib bir problem olaraq qalır.

Hindavropalıların Ön Asiya mənşəli olduqlarını sübut edəcək dəlil kimi tədqiqatçıların sami mənşəli alınmalara əsaslanmasına haqq qazandırmaq mümkündür. Çünkü ulu dildən parçalanmış sami və hind-Avropa protodillərinin müstəqil inkişaf yoluna keçməsi və leksik-morfoloji sistemlərinin yaranması e.ə. XII minillikdən sonrakı dövrlərə təsadüf edir. Bu səbəbdən də

Ön Asiyani tərk etməmiş proto-hindavropalılar ilə proto-samilerin əlaqələri nəticəsində ikincilərə məxsus elementlərin birinci-lərin dilinə daxil olması təbii bir hal sayılmalıdır. Həmin kontaktlar nəticəsində hindavropalıların sami dillərindən mənimsədikləri **star** (İştar), **tawr** ("öküz"), **bars** kimi sözlərin yüzlərcə olduğu aşkara çıxarılır [118] ki, bu da ulu hind-Avropa dilinin ulu sami dili ilə yaxın qonşuluqda – Ön və Kiçik Asiya regionunda mövcud olmasına dair fikrin doğruluğunu təsdiqləyir.

Lakin tədqiqatçılar sami və eləcə də qonşu Kiçik Asyanın qədim dillərinə aid etdikləri sözlərin bir çoxunun onların Mərkəzi Asiya mənşəli saydıqları türklərin də dillərində işləndiyini nəzərdən qaçırmış və yaxud da buna önəm verməmişlər. Əgər hind-Avropa ulu dilindəki **p(h)ars** ("bars") leksemi hindavropalıların qədim çağlarda Ön Asiyada və ona bitişik Kiçik Asiyada məskunlaşdırılmışlarını söyləməyə əsas verirsə, o zaman qədim və çağdaş türk dillərində də işlənən **bars** türklərin də əcdadlarının nə vaxtsa Ön və ya Kiçik Asiyada yaşadıqlarını deməyə əsas vermirmi? Belə dil faktları yalnız "bars" leksemi ilə məhdudlaşdırır. Türk dillərini Kiçik Asyanın qədim dilləri ilə bağlayan başqa bir elementin - **arslan** sözünün Kiçik Asiya mənşəli etruskların dilindəki **ars** ("arslan") ilə eyni kökdən olması Qərb dilçilərinin diqqətindən yayınmasa da, onlar bu uyğunluğa özlərinə məxsus yozum vermişlər. "Arslan" sözü türk mənşəli sayılmır, onun türk dillərinə Kiçik Asyanın qədim dillərindən alındığı göstərilir. Səbəb kimi "Türklerin vətəni" Mərkəzi Asiyada aslanların yaşamadığı göstərilir [146, 96].

Türklərin Mərkəzi Asiya mənşəli olduğuna dair ənənəvi nöqtəyi-nəzərin formallaşmasının bir sıra səbəbləri vardır:

- qədim türk yazılı abidələrinin burada aşkar olunması;
- türklərin monqol, tunqus və mancurlarla dil yaxınlığı;
- monqoloidliyin Şərqdən Qərbə doğru yayılması və s.

Bu mülahizələrin sadalayan A.Məmmədov onlara tutarlı antitezislərlə cavab verir:

- qədim türk yazılı abidələri Mərkəzi Asiyada, Altayda və

Monqolustanda aşkar edilsə də, bu abidələrin yazıldığı əlifba Ön və Kiçik Asyanın ənənələrinə uyğundur;

b) bir çox türkoloqların fikrincə, türk dillərinin monqol dilləri ilə qohumluğu genetik deyil, areal xarakter daşıyır;

c) Paleontoloji materialın şəhadətinə görə, e.ə. II-I minillikdə Tuva və Monqolustanın əhalisi həm monqoloid, həm də avropoid mənşəli olmuşdur;

ç) bir sıra paleontoloji tədqiqatlarda hunların da etnogenetində monqoloidlərlə yanaşı avropoid irqi xüsusiyyətlərinin də mövcudluğu göstərilir və s. [134, 6-7].

Q. Kazimov e.ə. XII minillikdə sami tayfalarından, hindavropahlardan və başqalarından təcridolunma prosesini əsasən başa çatdırılmış olan prototürklərin bir qisminin vətənləri olan Ön Asiyada qaldığını, digərlərinin isə münbit şərait və torpaqlar axtarışı ilə Qərbdə Balkana, şərqdə Çin və Yapon sərhədlərinə qədər irəlilədiyini və sonralar qohum budaqlara ayrıldığını qeyd edir [16, 54]. O, türkərin Şərqə axınıni mezeolit dövründə (XII~VIII minilliklər) aid edir, çünki ən mühüm miqrasiyalar dövrü mezeolit hesab olunur [16, 55].

İngilis alimləri İ.Lloyd və Q.Cayld turanlıların təxminən on-on iki min il önce Dəclə-Fərat çayları hövzəsində məskən saldığını və onların dünya sivilizasiyasının yaranmasında böyük rolü olduğunu yazırlar [16, 57].

Murry Hope qədim əfsanələrə əsaslanaraq, Atlantidada mövcud olmuş yeddi irq qrupundan birinin turanlılar olduğunu yazır [201, 284-286].

Beləliklə, bir çox qaynaqlar turanlıların (türkərin) ana vətəninin Qərbdə olduğunu, prototürklərin yalnız bir qolunun Mərkəzi Asiyaya miqrasiya etdiyini deməyə əsas verir. Bu da müxtəlif dil ailələrinin Ön Asiya mənşəli olduğuna dair nostratik dilçilik nəzəriyyəsinə tam uyğundur və məlum olduğu kimi, nostratik dil ailələrinə aid olan dillərdən biri də türk dilləridir.

A detailed illustration of a traditional library interior. Large wooden bookshelves filled with books line the walls. In the foreground, a man sits at a small round table, reading a book. Behind him, a woman sits in a large armchair, also reading. Further back, several other people are seated at tables or on the floor, engrossed in their books. The room has high ceilings, large windows, and a chandelier.

Hörmətli oxucu,

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”
Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu
maddələrinə uyğun olaraq müəlliflik hüququnun
qorunması məqsədilə əsərin tam mətni ilə Kitabxananın
oxu zalında tanış ola bilərsiniz.